

XXI əsrin II onilliyinin başa çatlığı zəngin və ziddiyətli dövrde də Azərbaycan cəmiyyəti, tarix elmi bir çox mühüm, təxirəsalınmaz problemlərin həlli zərurəti qarşısındadır. Təqribən son 30 il ərzində Azərbaycan tarix elmi həmin problemlərin həlli sahəsində xeyli uğurlar qazanmışdır: Arxeoloji və etnoqrafik araşdırımlar nəticəsində elmi tədqiqat üçün zəngin material toplanmış, bir çox yazılı tarixi qaynaqlar aşkar olunaraq doğma dilimizə ve digər dillərə tərcümə edilmiş, elmi dövriyyəyə daxil edilmiş, elmi araşdırımların nəticələri olan əsərlər işq üzü görmüşdür. Lakin etiraf olunmalıdır ki, Azərbaycan tarix elminin tədqiqat potensialı hələ də tam şəkildə gerçəkləşməmişdir. Azərbaycan xalqının tarixi dərindən, hərtərəfli öyrənilməyə möhtacdır. Rusiya imperiyası və Sovet hakimiyyəti dövründə Azərbaycan xalqının öz tarixinən, zəngin mədəni irsindən əzaqlaşdırılması, özünü tanıması prosesinin ləngidilmesi istiqamətində xeyli "tədbirlər" görüldü, xalqımız daha çox "Avropa və rus tarixinin, mədəniyyətinin uğurları" ilə tanış edildi. Lakin xalqımızın öz tarixindən, mədəni irsindən əzaqlaşması prosesi 1991-ci ilin sonuna dək davam etdi, labüb, zeruri və müterəqqi olan əks-proses başlandı. Müasir Azərbaycan ictimai fikrində belə bir qənaət formalasmışdır ki, Vətən tarixinin, mədəniyyətinin obyektiv şəkildə, xalqın ümde mənafelərinə uyğun tərzde araşdırılmasının başlıca şərti ölkənin siyasi müstəqilliyyidir. "Xalqın düşüncəsində "Azərbaycan" məfhumu coğrafi bir

Mədəniyyət tariximizlə bağlı dəyərli monoqrafiya

mənadan ziyanə fikir və əməl şəklində tecəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur" (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s. 95). Qeyd edək ki, artıq ötən əsrin 90-cı illərinə doğru Azərbaycan xalqının mədəniyyət tarixi öyrənilmədən Vətən tarixinin yeni, vahid (yeni Azərbaycan araşdırıcılarının əksəriyyəti tərəfindən qəbul olunan), tarixi gerçəkliliklərə uyğun olan, obyektiv konsepsiyasını yaratmaq qeyrimükün idi, Azərbaycan tarix elmində nisbətən müstəqil olan bir sahənin - mədəniyyət tarixinin yaranması və qərarlaşması zərurəti yetişmişdi.

XXI əsrin əvvəllərinə dək Vətən tarix elmində orta əsrlərdə Azərbaycan mədəniyyətinin inkişafi prosesinə, onun təkamülünün başlıca mərhələlərinə, mühüm cəhət və xüsusiyyətlərinə həsr olmuş xüsusi monoqrafiya yox idi: X.S.Qasımovun 1992-ci ilde müdafiə etdiyi namizədlilik dissertasiyası XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyətinin araşdırılması na həsr olunmuş, həmin əsər monoqrafiya şəklinde yalnız 2002-ci ilin sonlarında nəşr edilmiş, 2008-ci ilde isə onun "Orta əsrlərdə Azərbaycan mədəniyyəti" adlı yeni monoqrafiyası işq üzü görmüşdür. Lakin yuxarıda qeyd olunan iki monoqrafiyanın varlığı Azərbaycan tarix elmində önemli olan bir sahənin mədəniyyət tarixinin uğurlu inkişafı üçün yetərli deyildi. Çoxəsrlilik və zəngin Azə-

baycan mədəniyyətinin tarixçi nöqtəyi-nəzerindən xronoloji ardıcılıqla, hərtərəfli, tam tədqiqi son dövrün aktual problemlərindəndir. Bu problemin müsbət həlli xalqın doğma mədəni irsine maksimal dərəcədə yaxınlaşmasına, özünü tanımasına, özünü beynəlxalq aləmə tanıtmasına, bu aləmdə layiqli mövqə qazanmasına yardım edə biler.

Vətən tarix elmində orta əsr Azərbaycan mədəniyyəti tarixinin araşdırılması sahəsində tarix üzrə elmlər doktoru Nərgiz Ağasəlim qızı Əliyevanın xüsusi xidmətləri elmi ictimaiyyətə bəllidir. Əsasən orta əsr ərebdilli yazılı qaynaqlarının aşkar olunması, tərcüməsi, təhlili, tədqiqi, nəşri ilə məşğul olan, bir neçə monoqrafiya nəşr etdirmiş N.A.Əliyeva nəzərdən keçirdiyi dövrün Azərbaycan mədəniyyəti faktlarını araşdırmaqla tarix elmimizdə mədəniyyət tarixi kimi önemli bir sahənin təşəkkülünə, inkişafına nəzərəçarpacaq təsir göstərir. Əminlik ki, onun 2017-ci ilde Bakıda, "Elm və təhsil" nəşriyyatında nəfis şəkildə işq üzü görmüş "Azərbaycanda İslam mədəniyyəti VII-XIII əsrin əvvəlləri" adlı dəyərli monoqrafiyası (488 s.) elmi ictimaiyyətin, oxucu kütlələrinin dərin marağına səbəb olacaq, mədəniyyət tarixi sahəsində araşdırımlara yeni təkan verəcək.

Təqdim olunan monoqrafiyada Azərbaycanda İslam faktorunun izi vardır. Ərazinin Ərəb Xilafətinin tərkibinə daxil edilməsi, ərəb dilinin yayılması, Azərbaycanın Yaxın və Orta Şərqi ölkələri ilə ticarət və mədəni əlaqələri, ərəb-İslam ədəbiyatının yayılması, milli azadlıq mübarizəsi, islam dini və coxalıhlılıq yazılı abidələr və başqa bu kimi problemləri yalnız "İslam kontekstində" dərk etmek mümkündür" (Göstərilən əsər, s. 6).

(Davamı 6-cı sahifədə)

xadimlərinin, ziyanılarının Ərəb Xilafətinin idarəetmə sistemində, mədəni həyatında mövqeyi və rolü göstərilmiş, Xilafətə baş vermiş qarşılıqlı mədəni əlaqələrdən ətraflı bəhs olunmuşdur. N.A.Əliyeva tədqiqat gedişində VII-XIII əsrlərdə yazılmış ərebdilli yazılı qaynaqlarda təsadüf edilən, Azərbaycanla bağlı olan mötəber məlumatlara müraciət etmişdir.

Monoqrafiya müəllifi tənimsiz tədqiqatçı Cərç Zeydanın "hər bir millətin həqiqi tarixi onun mədəniyyət tarixidir" müddəsəsini oxuculara xatırlatmaqla (s. 6) Vətən tarix elmində mədəniyyət tarixi sahəsinin müstəsnə əhəmiyyət kəsb etdiyini, bu sahədə araşdırımların davam etdirilməsinin zəruri olduğunu nəzərə çatdırır.

N.A.Əliyeva əsərinin "Giriş" qismində əminliklə qeyd edir ki, VII əsrden XI-II əsrin əvvəllərinə dək (habələ XXI əsrin ilk onilliklərində) Azərbaycanda baş vermiş hadisə və proseslərdə islam amili aparıcı rol oynamışdır: "Orta əsrlərdə Azərbaycanda baş vermiş hər bir mühüm tarixi hadisədə islam faktorunun izi vardır. Ərazinin Ərəb Xilafətinin tərkibinə daxil edilməsi, ərəb dilinin yayılması, Azərbaycanın Yaxın və Orta Şərqi ölkələri ilə ticarət və mədəni əlaqələri, ərəb-İslam ədəbiyatının yayılması, milli azadlıq mübarizəsi, islam dini və coxalıhlılıq yazılı abidələr və başqa bu kimi problemləri yalnız "İslam kontekstində" dərk etmek mümkündür" (Göstərilən əsər, s. 6).

Mədəniyyət tariximizlə bağlı dəyərli monoqrafiya

(Əvvəli 5-ci sahifədə)

N.A.Əliyevanın bu monoqrafiyası bir dala təsdiq edir ki, ərab işğalından XII əsrin sonuna gedən uzun, ziddiyetli və zəngin, dövlətlərin və imperiyaların yaranması, inkişafı, təməzzüli və süqutu, lokal, regional və global səciyyəli çəkışmələri, etnik, dini, mədəni, ideoloji xarakterli prosesləri ilə fərqlənmiş tarixi mərhələdə Azərbaycan mədəniyyəti öz tekamülünün yeni, keyfiyyətə dəha zəngin səviyyəsinə yetmiş, dünya mədəniyyəti xəzinessine elmin, ədəbiyyatın, incəsanının müxtəlif sahələrində fərqlənmiş dahişlərin bənzərsiz irləini elave etmiş, Şərqi-İslam, türk mədəniyyəti məcmusunu Azərbaycan özülləri ilə zənginləşdirmiş, xalqımızın antik dövrünün, atəşpərestlik və xristianlıq mərhələlərinin mədəni dəyərlər sistemini İslam dəyərləri, ərab dünyası vasitəsilə isə Qədim Yunan və Roma mədəni faktları da eləvə olmuşdur.

N.A.Əliyevanın 7 fəsildən, 20 yarım fəsildən ibarət olan yeni monoqrafiyasında istifadə olunmuş başlıca mənbələrin və elmi ədəbiyyatın geniş icmali təqdim edilir, Azərbaycanda islam mədəniyyətinin yayılma mərhələləri müəyyənəşdirilir, islam mədəniyyətinin yaranmasında və inkişafında Azərbaycanın və ölkə əhalisinin mövqeyindən və rolundan, Azərbaycan ziyalılarının fealiyyətindən, Azərbaycanın Xilafətin digər ölkələri ilə əlaqələrindən, ölkəmizdə islam mədəniyyəti ocaqlarından, Azərbaycanda müsəlman memarlığının təşəkkülündən və inkişafından etrafı bəhs olunur.

Monoqrafiya müəllifi əsərin II fəsildə (s. 51-190) ilkin yazılı qaynaqlar və elmi ədəbiyyat əsasında Azərbaycanda islam dininin mənimşənilməsi prosesini və ölkədə baş vermiş konfessional dəyişiklikləri izləmiş, ölkədə islam mədəniyyətinin yayılması prosesini Raşidi xəlifələrinin (632 -661-ci illər), Əməvi süləlesinin (661 -749-cu illər), Abbasi süləlesinin (VIII-IX əsrlər), yerli müstəqil dövlət başçılarının (IX-XI əsrlər), Selçuk sultanları və Azərbaycan Atabəylərinin hakimiyyəti dövrlərinə uyğun olan mərhələlərə bölməklə araşdırmışdır. N.A.Əliyevanın tədqiqat nəticəsində gəldiyi qənaət tarixi gerçeklikləri tam əks etdirir: "Bu mədəniyyət VIII əsrin ortalarında formalas-

mağa başlamış və sonradan Xilafətin ayrı-ayrı rayonlarında (Şimali Afrikada, Cənub-qərbi Asiyada və Cənubi Avropana) çiçəklənmə dövrünü keçirmişdir. Özünü Azərbaycanda tapmış bu mədəniyyətin inkişaf dövrünü X-XII əsrlərə aid etmək olar. Bu dövrde ölkəmizin hüdudlarından uzaqlarda şöhrət tapmış həmvətənlərimiz... sayı artmışdır. Hemin dövrün istenilen şəxsinin əsərində həmvətənlərimiz haqqında məlumatə rast gəlmək mümkündür" (s. 190).

Əsərin III fəsildə (s. 193-240) islam mədəniyyətinin yaraması və inkişafı prosesinde Azərbaycan xalqının feal mövqeyindən və roldan bəhs edilir. Monoqrafiya müəllifi önce islaməqəderki Azərbaycan mədəniyyətinə qisaca nəzər salmış (s. 193-197), sonra isə Azərbaycan mədəniyyət xadimlərinin islam mühitində ilk uğurlarından, yeni mədəniyyətin Azərbaycan şəhərlərində inkişafından bəhs etmiş və qeyd etmişdir ki, XI-XII əsrlərde ölkədə mövcud olmuş təqribən 100 şəhər yalnız Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqi iqtisadi, ticari və mədəni həyatında mühüm rol oynayırdı.

Monoqrafiyanın IV fəsli (s. 243-290) VII-XII əsrlərde Azərbaycan ziyalılarının imperiya miqyaslı fealiyyətyə həsr edilmişdir. N.A.Əliyeva önce oxuculara Azərbaycan ziyalılarının təsnifatını təqdim etmiş, sonra isə onların siyasi idarəetmə strukturlarında feal iştirakından, dövrün Azərbaycan alımlarının fezilətlərindən bəhs etmiş və belə bir neticəyə gəlmışdır: "Ərab müəlliflərinin qəleme aldığı Azərbaycanlı olan alımlar elmin müxtəlif sahələrində özləri sınayan, dövrün elmi səviyyəsinə görə uğurlar qazanmış, hərtərəfli biliyi malik ziylə kimi şöhrət sahibi olmuşlar. Bu ziyallara xas olan müsbət xüsusiyyətlər, fezilət sahibləri olmaları onların nüfuzunu daha da artıraraq bütün Şərqdə şöhrəti etmişdir" (s. 290).

N.A.Əliyevanın əsərinin V fəsildə (s. 293-324) Azərbaycanın Ərab Xilafətinə daxil olmuş digər ölkələrlə mədəni əlaqələrindən bəhs olunur. Bu fəsildə qeyd edilir ki, Ərab Xilafətinin şimal sərhədlərinin möhkələndirilməsində fəth olunmuş ölkələrə, o cümlədən Azərbaycana xeyli əreb əhalisinin köçürülməsinin və burada meskunlaşdırılmasının mühüm rolü danılmazdır. "Azərbaycan əhalisinin islam yönündə maarifləndirilməsində bu

ölkəye köçürülmüş əreb qəbilələrinin ... rolü böyük olmuşdur" (s. 304). Təbiidir ki, Azərbaycana köçürülmüş ərebler özələri üçün yeni olan məkana öz adət-ənənələrini, islam dəyərlərini de getirir, burada həmin ənenələri və dəyərləri yayar, bərəqər edirdilər. Tədrিচ yen mekanda yeni əreb ziyalıları yetişdi və Azərbaycan ziyalıları ilə yanaşı onlar da ölkə əhalisinin İslam mədəniyyətinə six integrasiyasını təmin etdilər.

Monoqrafiyanın VI fəsli (s. 327-372) VII-XII əsrlərde Azərbaycanda İslam mədəniyyəti ocaqlarına və təhsil məssisələrinə neşr edilmişdir. Bu fəsildə İslam mədəniyyətinin inkişafında mühüm rol olmuş "Nizamiyyə" medrəsələrinin fealiyyətinə, digər təhsil ocaqlarının, görkəmli məarif xadimlərinin Azərbaycan ziyalılarının təhsilindəki roluna xüsusi diqqət yetirili (s. 335-371).

Əsərin VII fəsildə (s. 375-387) Azərbaycanda müsəlman memarlığının yaranması, təşəkkülü və inkişafından bəhs olunur. Monoqrafiya müəllifi haqlı olaraq qeyd edir ki, bu əsrlərdə islamın güclü təsiri yalnız memarlıqda deyil, Azərbaycan incəsanının digər sahələrində də müşahidə edilir.

N.A.Əliyevanın monoqrafiyasında VII-XII əsrlərde Azərbaycanda İslam mədəniyyəti haqqında aydın, dolğun, mükemməl təsəvvür yaradılmışdır. Bunu nüanya əsər müəllifi bəle bir qənəətə gelmişdir ki, Azərbaycan xalqının mədəni irlərinin tədqiqi, təhlili işi galəcəkdə də davam etdirilməlidir: "Dünya ölkələrinin məşhur arxivlərində orta əsrlər azərbaycanlı ziyalılarının fealiyyəti ilə bağlı materiallar az deyildir. Vəzifa bu sənədləri dərindən öyrənmək, tədqiq olunmuş mədəni irləri galəcək nəsillərə çatdırımaqdır. Bu gün Azərbaycan tarixşünaslığı qarşısında duran en aktual elmi-təşkilati məsələlərdən biri gənc tarixçiləri xalqımızın orta əsrlər tarixinə mərağın artırmış, ölkəmizdən bu dövrlə bağlı ilm və mədəniyyətinə dərindən tədqiq etməkdir" (s. 398).

Ümidvarıq ki, Nərgiz Ağasəlim qızı Əliyeva xalqımızın mədəniyyət tarixinə həsr olunmuş yeni dəyərlər əsrlər yazılınca etdirmekle Vətən tarix elminin xeyli zənginləşdirəcək və Azərbaycan xalqının tarix yaddaşının yeniləşməsinə xidmət edəcək. Bu sahədə ona yeni elmi yaradıcılıq uğurları dileyirik!

Xeyrəbəy Qasimov
AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent